

# EHTİRAM BORCU

## HÖCCƏT ABDULLA OĞLU ƏSGƏROVUN UNUDULMAZ XATİRƏSİNƏ

**Adətən bizim tərəflərdə qışın nəfəsi payızın ortalarında duylardı. Bu il xeyli gecikdi. Güclü qar yanvarın birinci yarısında yağdı, sonra cilovsuz küləklər başladı, dərələrdən keçən yolları doldurdu. Ancaq kəndə-kəsəyə gediş-geliş dayanmadı. Uc-qar yerlərə bele nəqliyyat işləyir, yüksəkler daşınır, sərnişinlər evlərinə dönürərlər.**

Lerik şəhərindən Lənkərana gedən yolda avtobuslar, minik maşınları səhərin gözü açılanlardan görünür. Paytaxta, qonşu rayonlara gedir. Yollar rahatdır, ötən ilin yayında təmir olunub. Burada indi də iş gedir. Sərt döngələr çapılır, dar yerlər genişləndirilir, beton divarlar tikilir, körpülər salmağa hazırlıq görülür. Iri tonnajlı maşınlar sökülmüş qayaların daş-çinqılına daşıyır.

Yarım saatda Piran kəndinə çatırıq. Yaraşlıqlı qəsəbəni xatırladır. Son illər burada çinqıl zavodu işe düşüb, iri quşçuluq təsərrüfatı yaradılıb, xidmət obyektləri tikilib, yeni iş yerləri açılıb. Ötən ilin yaddaqalan hadisələrdən biri Piran elinə gedən yolu açılışı oldu. Dövlətimizin başçısı İlham Əliyevin sərəncamı ilə 9 min əhalinin yaşadığı 28 məntəqəni birləşdirən Piran-Hamarat-Vijaker avtomobil yoluñun tikintisi başa çatdı. Prezident oktyabrın 15-də Lerikə növbəti səfərində açılış mərasimində iştirak edib xeyir-duasını verdi...

\*\*\*

Piran Lerikin qədim insan məskənidir. Tarixi abidələri, adət-ənənələri, nadir ağaclarla zəngin meşələri, şəfa çeşmələri, quşqonmaz qayaları, qonaqpərvər insanları ilə tanınır. Lənkəran, Astara ilə neçəneçə qonşu kəndi var. Diyarın tanınmış icimai xadimləri, elm, mədəniyyət və iş adamları respublikada ad-sən sahibləri olublar. Mirzə Məmmədovun adı ölkədə ehtiramla çəkilir. Uzun illər respublikada məsul vəzifələrdə işləyib. Mərkəzi Komitənin katibi, maarif naziri, sovet hökumətinin İraqda konsulu, ticarət naziri, Nazirlər Sovetinin məsul işçisi, Elmi-Tədqiqat Pedaqoqika İnstitutunun direktoru vəzifələrində çalışıb, onlarla həmyerlimizin ali məktəblərdə, texnikumlarda təhsil almasına kömək edib.

Miri Qənbərov da bu torpağın oğludur. Ulu öndər Heydər Əliyevin sərəncamı ilə müstəqil Azərbaycanın ticarət naziri təyin edilib. İki çəqiriş Lerik dairəsində Milli Məclisə deputat seçilib. Şəxsi vəsaiti hesabına dağ kəndlərinə yollar çəkdirib, körpülər saldırıb, azəterminatlı ailələrə el tutub. Həzirdə "Azərkontrakt" Səhmdar Cəmiyyətinin sədridir.

Bu torpağın övladlarından ikinci Cahan mühəribəsinin qəhrəmanı, üç Şöhrət ordenli Əli Hüseynovun, sovet orqanlarının işçiləri Höccət Əsgərov və Mirtağı Əşrefovun, təsərrüfat rehbərləri Surət Qurbanov və Mirələm Bayramovun, müəllim Zülfüqar Şiriyevin, hekim Sadiq Şəfiyevin, aqronom Məlik Ağayevin adları ehtiramla çəkilir...

\*\*\*

Yolumuz Piran elinin çox da böyük olmayan dağ kəndi Dizdipokadır. Haqqında söhbət açacağım Höccət Əsgərov 1913-cü ildə bu kənddə, Abdulla əminin ailəsində doğulub. Abdulla əmi zəhmətkeş, torpağın qədrini bilən, alın təri ilə çörək qazanan aqsaaqqal olub. Kasib yaşasa da, kəndə yolu düşənlər evində duz-çörək kəsiblər.

Höccət doğma kəndindən xeyli aralıdakı Siyov məktəbində oxuyub. Orta təhsilini başa çatdırın dövrə Zuvand rayonunda (Lerik) əhalinin torpağı, mal-qarası əlindən alınib kollektiv təsərrüfatlar yaradılıb. Belə bir kolxoz Mistan əraziində fəaliyyətə başlayıb. Höccət Əsgərov 1932-ci ildə bu kolxozda hesabdar vəzifəsinə məsləhət görülüb. Kolxozçuların səhərdən axşaməcan tər tökdükleri işin uçotunu düzgün aparmaq hesabda tapşırılıb. O, bu işin öhdəsinə layiqince gəlib, bir nəfər də olsun narazı qalmayıb.

1934-cü ildə Höccət Əsgərov rayon rəhbərliyinin təqdimatı ilə kadrlar hazırlayan məktəbe göndərilir. Təhsilini başa çatdırıb rayona qayıdır, icraiyyə komitəsində təşkilat şöbəsinin müdürü vəzifəsində işləyir. Bu dövr keşməkeşli idi. Respublikada repressiya başlamışdı. Günahsız ziyanlılar, din xadimləri təqiblərə məruz qalmışdır. Bu vəziyyət Lerikdən də yan keçməmişdi. Xüsusiələ din adamlarına amansız divan tutulurdu. Höccət Əsgərovun iradəsi ilə Zuvandın bir neçə tanınmış dindarı sürgünə göndərilmək qorxusundan qurtulur, həbsxanalardan buraxılıb evlərinə qayıdır.

Höccət Əsgərov rayonda fəaliyyət göstərdiyi az müdəddətde icimaiyyətdə saf əqidəli işçi kimi tanınır. O, partiya aparatında işe irəli çəkilir, 1939-cu ildə təbliğat və təşviqat şöbəsinə müdir təsdiq edilir. Ölkədə mühəribə gedən illərdə ideoloji işçilər taxılçuların, heyvandarların, bağbanların yanında görünür, səhbətlər aparır, adamlarda qələbəyə inam yaradırıllar. Höccət Əsgərov və şöbənin əməkdaşları bu amalla görüşüb səhbət aparır, cəbhədəki əsgərlərin ailələrinə xüsusi diqqət göstərirler.

1944-cü ilin yanvarında rayon partiya komitəsinin plenum keçirilir. Gündəlikdə bir məsələnin müzakirəsi durur: ikinci katibi seçmək. Bu vəzifəye Mərkəzi Komitədə yeganə namizəd Höccət Əsgərov məsləhət görülür. Müzakirələr uzun çəkmir, plenum üzvləri ona səs verirlər.

Mühəribə və əmək veterani Daşdəmir Paşayevin söhbətində: Mənim milisdə fəaliyyətim Höccət Əsgərovun katib işlədiyi dövrə düşmüdü. Mühəribə qurtardı, 1946-ci ildə ordudan tərxis olundum. Rayon partiya komitəsinə işləəlaqədar müraciət elədim. Höccət müəllim milis rəsisi yanına çağırıldı. Məsləhəlli

iyi, insanlarla ünsiyyəti sayəsində tapşırıqlar ödənilir.

Bu illərdə Höccət Əsgərov ali təhsil almağa da vaxt tapır. Azərbaycan Dövlət Qiyabi Pedaqoji Institutunun tarix fakültəsinə daxil olur və müvəffeqiyətlə bitirir.

Lerikdən uzaqda işlədiyi dövrə Höccət əmiyə arxa duran, həyat yollarında birgə adımlayan ömür-gün yoldaşı Reyhan xanım Əhəd qızı olur. O Reyhan xanım ki, Lerikdə ağbircək kimi tanınırı, bizim nəsil ona "Reyhan ana" deyə müraciət eləyirdi.

\*\*\*

Lerik rayon partiya təşkilatında kadr dəyişikliyi aparılır, Salyan rayonundan Aslan Hüseynov birinci katib seçilir. Höccət Əsgərovun fəaliyyətinə yaxınlaşan bələd olan katib Mərkəzi Komitəyə təqdimatla müraciət edib onun rayon icraiyyə komitəsinin sədri seçilmesini gündəmə gətirir.

Təklif bəyənilir. 1955-ci ilin mart ayında rayon sovetinə seçkilər keçirilir. Birinci sessiyada deputatlar Höccət Əsgərovu rayon icraiyyə komitəsinin sədri seçirlər. O, bu vəzifədə çalışdığı 4 ildə Lerikin abadlığı üçün çox iş görür. Rayon mərkəzdə, kəndlərdə yaşayış evləri, məktəblər, xəstəxanalar, mədəniyyət və ticaret obyektləri tikilir, yaşıllıqlar salınır, yollarda temir işləri aparılır. Sovet işçilərinin fəaliyyətində yaradılan dönüş təsərrüfatları iqtisadiyyatını qaldırır.

Höccət Əsgərovun prinsipi mövqeyindən, tələbkarlığından, natiqlik məhərətindən bu gün də danişılır. Rayon icraiyyə komitəsine rəhbərlik etdiyi illərdə respublikanın mədəniyyət ağacların emal edilməsinə, tikinti təşkilatlarına yola salınmasına rəhbərlik edir. Doğma kəndindən 50 nəfər gənc trestde işləməyə gelir. İşin çətinliyi, məsuliyyəti olmasının rəisi qorxutmur. Yüzlərlə mütəxəssisi, fehləsi olan kollektivi səfərbərliyə alıb tapşırığı yerinə yetirir. Şəxsi arxivində saxlanılan sənədlər, təşəkkür məktubları, təltiflər onun zəhmətinə verilən qiymətdən səhbət açır.

Samuxdakı uğurları Höccət Əsgərovun fəaliyyətinə yaşıq yandırır. Respublika Nazirlər Soveti bu dəfə onu Salıyan rayonundakı iri tikinti təşkilatına rəhbər göndərir. Burada da etimadı doğruldu. Geride qalmış tikinti təşkilatında bir il müddətində dönüş yaranır. Şəxsi nüfuzu, işə bələdçi-



**Həmzə Vəliməmmədov,  
Əməkdar jurnalist**

- İkimiz bir partada otururq. Dostumun humanitar fənlərə, xüsusile ədəbiyyata mərağı böyükdür. Şeir yazmağı da var, - dedi.

Mənim bu ailə ilə isti münasibətim o vaxtlardan başladı, 63 ildir davam edir. Əyyar orta məktəbi gümüş medalla bitirdi. Pedaqoji Institutun ryaziyyat fakültəsində ali təhsil aldı. Ata-baba yurdunda yaşadı, Hamarat orta məktəbinde dərs dedi. Ailə həyatı qurdu, 11 övlad atası oldu. Biz gənclik doslu idik, çox təessüf ki, qocalıq doslu ola bilmədik. Əyyar 60 yaşında həyatdan köcdü.

Ailənin böyük övladı Cahan xanımla Lənkəran Pedaqoji Məktəbində oxumuşduq. Ata yurduna qayıtdı, Zülfüqar müəllimlə evləndi. Uzun illər atasının təşəbbüsü ilə açılan Hamarat uşaq bağçasının müdürü idi. Həyat yoldaşını, cavan qardaşı Tahiri itirməsi ona dərd oldu. On iki ildir haqq dünəsına qovuşub.

Vaqif Əsgərov ailənin layiqli nümayəndəsidir. Pedaqoji Institutun kimya fakültəsini bitirib. Lənkəran Dövlət Universitetinin baş müəllimidir. Atasının aqsaaqqallıq missiyasını davam etdirmək şərəfinə nəsib olub. İşlədiyi ali məktəbdə, yaşadığı şəhərdə hörmət sahibidir. Həyat yoldaşı Süreyya xanım Səmid qızı da təcrübəli ədəbiyyat müəllimidir. Vaqif 4 əvləd boyabaşa çatdırıblar.

Rakif ailənin üçüncü oğludur. Baba yurdı Piranda yaşayır. Təqaüdə çıxsa da, eli işdən soyumayıb. Nəvələrinin əhatəsində qocalığından razıdır.

\*\*\*

Höccət Əsgərov 1959-cu ildə rayon maliyyə şöbəsinin müdürü təyin olundu. Büdcəden maliyyələşən idarə və təşkilatlar bu qurumun vəsaiti hesabına fəaliyyət göstərildilər. Dövlətin hər manatının məqsədine xərclənməsinə nəzarət edirdi. Bəzən bədxərclərin hücumlarına məruz qalsa da geri çəkilirdi.

Bu vəzifədə 15 il qüsursuz fəaliyyət göstərdi, xalqına şərflə xidmət elədi.

**Arxada qalan illər hökmü-nü vermişdi. 60 yaşına çatanda vəzifədən çıxdı. Şəkər xəstəliyi işini görmüşdü. Dağ kimi cüssəsi ərimişdi, dizinin heyi getmişdi. 1974-cü ilin bir payız gündündə son mənzilə yola salındı. Ömür-gün dostu Reyhan xala ağır itkiləri ürəyində gəzdirə-gəzdirə yaşadı. Nəhayət, məzarlar qoşalarası. Həyatda da həmişə qoşa gəzib, qoşa dolanardılar. Bu yazı da onların unudulmaz xatirəsinə ehtiram borcumdur.**



olundu. Çox mehriban, sadə, həlim xasiyyəti rəhbər işçiydi. Natiqliyinə, savadına söz ola bilməzdi. Uzun illər rayonda məsul postlarda çalışıdı, təmiz adını qoruyub saxladı.

\*\*\*

Qurub-yaratmaq Höccət Əsgərovun həyat amalı idi. Respublika hökuməti onun təşkilatçılığını, işgüzarlığını nəzərə alıb 1949-cu ilin yayında Samuxda böyük bir trestin rəisi təyin edir. O, burada Mingəçevir Su Elektrik Stansiyasının tikintisi ilə əlaqədar kəsimli ağacların emal edilməsinə, tikinti təşkilatlarına yola salınmasına rəhbərlik edir. Doğma kəndindən 50 nəfər gənc trestde işləməyə gelir. İşin çətinliyi, məsuliyyəti olmasının rəisi qorxutmur. Yüzlərlə mütəxəssisi, fehləsi olan kollektivi səfərbərliyə alıb tapşırığı yerinə yetirir. Şəxsi arxivində saxlanılan sənədlər, təşəkkür məktubları, təltiflər onun zəhmətinə verilən qiymətdən səhbət açır.

Höccət Əsgərovla tanışlığım 1956-cı ildə olmuşdu. Oğlu Əyyarla Lerik orta məktəbinin doqquzuncu sinfində oxuyorduq. Şənbə günlərinin birində Əyyar meni evlərinə çığırıldı, ədəbiyyatdan inşa yazıya hazırlaşırırdı. Nahar çağı Höccət əmi gəlib çıxdı, səmimi görüşdü. Təhsil uğurlarımı maraqlandı. Mən qısa məlumat verdim. Əyyar da səhbətə qoşuldu: